

şalı Saxada qarşılıqlı ədəbi-mədəni əlaqələrin artıq bir örnək təşkil etdiyini deyib. O, ədəbi-mədəni planları qarşılıqlı olaraq müzakirə etmək üçün yaxşı platforma yarandığını vurğulayıb. Əkbər Qoşalı Yakutskda Azərbaycanın yeni nəsil şairlərinin şeirlərindən ibarət kitabın, habelə “Klassiklərdən çağdaşlara Saxa” şeirinin Bakıda nəşrə hazırlanması, eləcə də “Qırmızı şaman”ın Ankarada və Nur-Sultanda nəşri məsələlərinin nəzərdən keçirildiyini qeyd edib.

Jurnalist-tərcüməçi Aida Eyvazlı Göytürk əsərlərin tərcümə prosesində baş verən maraqlı, mistik hadisələr, eləcə də Hüseyn Cavidlə eyni yüzillikdə doğulub, eyni repressiyanın qurbanı olan, əsərlərinin bir çox motivləri oxşar olan tarixi şəxsiyyətlərin yaradıcılığının məziyyətlərindən danışib: “Əgər Cavid dövrün ağırlıqlarını “İblis” əsərində yazıbsa, Oyunski bu ağırları “Qırmızı şaman” əsərində böyük istedad və sətiraltı eyhamlarla yazıb, gələcək nəsle yadigar qoyub”.

Oyunskinin ev-muzeyində Saxanın tanınmış sənət adamları milli musiqilərini təqdim ediblər.

Sonra Saxa Respublikasının mədəniyyətyönlü dövlət, höku-mət qurumları tərəfindən azərbaycanlı yazarlara Saxa dövlət başçısı Administrasiyasının Dil Məsələləri üzrə İdarəsinin, Təttü Ulusunun İdarəsinin fəxri fərmanları təqdim edilib.

Ədəbiyyat Muzeyini ziyarət edən azərbaycanlı yazarlar P.Oyunskinin həyat və yaradıcılığını özündə əks etdirən eksponatlarla tanış olub.

Bakı, 30 iyun, 2019
AZƏRTAC

Nəşib Nəbioğlu - 65

SİZƏ SÖZÜM VAR

**İyunun 29-da
Rəşid
Behbudov
adına Mahmı
Te-atrında
tanınmış şair,
pub-lisist,
Azərbaycan
Yazıçılar
Birliyi
Moskva
bölməsinin
katibi Nəşib
Nəbioğlunun
65 illik
yubileyi qeyd
edilib.**



AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin və “Aşıq Şəmsir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşib.

Tədbirdə bildirilib ki, klassiklərimizin, eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəşib Nəbioğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. Onun iyirmidən çox şeirinə musiqi bəstələnib. O, həm də musiqisi Ayna Sultanovanın olan dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir.

Qeyd edək ki, Nəşib Nəbioğlu “Ürəyim yurd yeridir”, “Sizə sözüm var”, “Bağışlamaz dağlar məni” və digər şeir kitablarının müəllifidir. O, R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatıdır.

30.06.2019
Bakı, 30 iyun, AZƏRTAC